

2 oktyabr 2024-cü il



11

2 Oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

Zorakılığı susmayaq

2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir.

Zorakılıq dedikdə, aqressiya və təzyiq vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar fiziki, psixoloji, cinsi, məişət və kiber zorakılığı rast gəlirlər.

Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir

Zorakılığa meyilli insanların psixologiyası çox mürəkkəb olur və bu, müxtəlif səbəblərlə əlaqədardır. Mövzu ilə bağlı qəzetişimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, bir çox zoraki fərd öz uşaqlığında fiziki və ya emosional zorakılığa məruz qalmış ola bilər ki, bu təcrübələr onlarda zoraki davranışları "müdafiə mexanizmi" kimi qəbul etməyə səbəb olur. Yeterli emosional dəstək və düzgün idarəetmə bacarıqları olmayan insanlar stres, əsəb və ya nifrət kimi mənfi duyğuları zorakılıq vəsaitəsilə ifadə edirlər. Aşağı özü-nənim, nəzarətsizlik və güvənsizlik hissi də belə fəndləri zoraki davranışlara meyilləndirən faktorlardır.

"Zorakılığın əsas səbəbləri kimi ailədaxili mühit və uşaqlıq təcrübələri nəzərdən keçirilir. Həmçinin genetik meyillər, sosial mühit, ailə tərbiyəsi, şəxsi təcrübələr və cəmiyyətin norma və dəyərləri də bu formalşmada mühüm rol oynayır. Tərbiyə üsullarında edilən səhvələr zoraki davranışın yanmasına bilavasitə təsir edir. Ailə fərdin psixoloji və emosional inkişafında ən təsirli amildir. Uşaqlar zorakılığın normallaşdırıldığı bir ailədə böyüdükdə bu davranışçı təbii qəbul edirlər. Əgər valideynlər və ya ailə üzvləri bir-birinə qarşı zorakılıq göstərirse, uşaq bu cür davranışları sistemləşdirir və gələcəkdə daha çox belə reaksiyalar verir. Həmçinin sevgisizlik və emosional laqeydlik də saf uşaqlıqdan zoraki fərdə getirib çıxan amillərdəndir. Uşaqlara kifayət qədər sevgi və qayğı göstərilməməsi onların emosional inkişafına zərər verir. Laqeyd qalan uşaqlar emosiyalarını düzgün ifadə etməkde çətinlik çəkir və reaksiyalarını zoraki davranışlarla göstərirler. Uşaqların davamlı olaraq sərt və şiddetli cəzalarla tərbiye edilmesi onlara gücün və şiddetin problemlərin həlli olduğunu öyrədir", - deyə psixoloq bildirib.

Həddindən artıq avtoritar və nəzarətçi valideyn olmaq da gələcək üçün potensial zoraki fərd yetişdirmək deməkdir. E.Rüstəmov qeyd edib ki, bu cür tərbiyə, uşaqlarda üsyankarlıq və zoraki reaksiyalara adət yaradır. Lakin uşaqların tamamilə sərbəst buraxılması da onların özlərini nəzarətsiz hiss etməsinə və sərhədləri aşmağa meyilli olmalarına gətirib çıxır. Valideynlər bilməlidirlər ki, onlar ailədə problem və konfliktlərin həlli zamanı özləri zoraki davranışlar göstərirse, uşaqlar bu nümunəni mənimsəyərək təkrarlayacaqlar.

Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir

Təəsüf ki, zorakılığa təşviq edən cəmiyyətlərdə, xüsusən



patriarxal sistemlərdə kişi zorakılığı daha çox qəbul edilir. Bu cür mədəniyyətlərdə kişilərə güc və şiddet kimi xüsusiyyətlər müsbət dəyərlər kimi təqdim olunur. E.Rüstəmov vurgulayıb ki, zorakılığı müsbət davranış kimi aşlayan, uşaqları bu yönədə tərbiyə edən, "güclü olmaq" anlayışını yanlış istiqamətdə təşviq edən ailələr cəmiyyətimizin bir hissəsini təşkil edən ən yanlış top-lumdur: "Patriarxal dəyərlər zorakılığın kökünü təşkil edir. Buna görə də, cəmiyyət gender bərabərliyini təşviq etməli, qadınların və kişilərin bərabər hüquqlara və hörmətə layiq olduğunu vurgulamalıdır. Cəmiyyətimiz, xüsusən də gənc nəsil arasında empatiya və emosional intellekti inkişaf etdirməyə yönəlmüş proqramlar dəstəklənməlidir. Zorakılıq əksər hallarda başqalarının hissələrini anlamamaqdə və emosional tənzimləmədə çətinliklərdən yaranır. Empatiya qabiliyyətinin artırılması zorakılığın qarşısının alınmasında müüm rol oynayır".

Məişət zorakılığının əsas qurbanlarının qadınlar və uşaqlar olduğunu söyləyən psixoloq qeyd edib ki, bəzi qadınlarda maddi azadlığın, təhsilin olmaması və gücsüz şəxsiyyət kimi formalşması onların zorakılığa məruz qalma riskini artırıb faktorlardandır: "Danılmaz həqiqətdir ki, sosial mövqeyi zəif, iqtisadi gücü aşağı olan fəndlər təcavüzkarlara qarşı müqavimət göstərə bilmir və qorxu ilə yaşamağa məcbur qalırlar. Zorakılıq məruz qalan insanlar ilk növbədə öz təhlükəsizliklərini təmin etməlidirlər. Zorakılıq davranışlarının qarşısının alınması həm fərd, həm də cəmiyyət səviyyəsində həyata keçirilməlidir. Belə valideynlərə uşaqlarla düzgün münasibət qurmağı, onlara sevgi, anlayış və qayğı göstərməyi öyrətmək vacibdir. Pozitiv valideynlik, uşaqların sağlam emosional və sosial inkişafına kömək edir, habelə zoraki davranışların yanmasının qarşısını alır. Həmçinin valideynlər uşaq tərbiyəsində vacib və düzgün məqamlara diqqət etməlidirlər. Cəza və zorakılıq əvəzinə, müsbət motivasiya metodlarını tətbiq etmək, uşaqların problemləri zoraki əsərlərlə deyil, dialoqla həll etməyi öyrənməsinə kömək edəcək".

İqtisadi azadlıq zorakılıqdan xilas olmaq üçün vacib bir vasitədir. Ekspert deyib ki, zorakılığa məruz qalmış hər kəsə dəstək göstərilməli, onların müstəqil həyat qura bilməsi üçün iş imkanları yaradılmalıdır. Ailə daxilində zorakılıq baş verdikdə, erkən mərkəzlədə sosial və psixoloji yardım göstərən qurumlara müraciət edilməlidir. Zorakılığa məruz qalan şəxslər üçün sığınacaqların, dəstək mərkəzlərinin və qaynar xətlərin mövcudluğu onların təhlükəsizliyini təmin etmək üçün yaradılmış mübarizə tədbirlərindəndir.

Zorakılıq sükufta böyük

Məktəb uşaqların sosiallaşdıığı əsas mühitlərdən biridir və burada tətbiq olunan tərbiyə üsulları uşağın şəxsiyyətinə ciddi təsir göstərir. Müəllimlər və məktəb psixoloqları uşaqlar arasında münaqişələri vaxtında və doğru qərarlarla həll etməlidirlər ki, bu situasiyalar onların ədalət və doğruluq kimi hisslerinə xələl götirməsin. E.Rüstəmovun sözlərinə görə, məktəblərdə zorakılığın qarşısını almaq üçün xüsusi təhsil proqramları həyata keçirilməlidir. Uşaqlara zorakılığın zərərlili tərəfləri, empatiya, konflikt həllətme üsulları və sosial bacarıqlar öyrədilməlidir. Məktəblərdə psixoloqların və sosial işçilərin aktiv iştirakı uşaqların emosional və psixoloji problemlərinə vaxtında müda-xilə etməyə kömək edir. Bu dəstək sistemi, zorakılıq meyilləri olan uşaqlara vaxtında yardım göstərməyə imkan verərək bu cür təhlükələrin azalmasına kömək edir.

Son illər xüsusilə uşaqlar və yeniyetmələr arasında kiber-zorakılıq hallarının artması müşahidə edilir. Kiberzorakılıq fərdin sosial şəbəkələr, mobil tətbiqlər və oyun platformalarında təhqir, təhdid edilməsi və psixoloji təzyiqə məruz qalmalarıdır. Psixoloq bildirib ki, övladlarını sosial mühitdə qorumaq üçün valideynlər zoraki davranışları normallaşdırın göründüründən qorunmalı, onların izlədiyi çizgi filmlərinə nəzarət etməlidirlər: "Filmlər, seriallar, videooyunlar və sosial mediada zoraki davranışları əks etdirən görüntüler müsbət bir davranış kimi təqdim edildikdə, bu, cəmiyyətin zorakılığa olan münaqişətində yanlış istiqamətdə təsir göstərir. Mediada zorakılığın zərərləri təsirləri vurğulanmalıdır və problemlərin həlli istiqamətdə sağlam yollarla təşviq edilməlidir. Maarifləndirmə işləri yetkin fəndlər arasında da aparılmalıdır. Zorakılıq törədən fəndlər yalnız cəzalandırılmaqla kifayətlənməməli, eyni zamanda psixoloji yardım və reabilitasiya proqramlarına cəlb olunmalıdır. Bu proqramlar fəndlərin zoraki davranışlarının səbəblərini anlamaq və dəyişdirmək məqsədi daşıyır. Psixoloji müayinələr, psixoterapiya və davranış modifikasiyası zoraki şəxslərin aqressiyasını idarə etməsinə və sağlam yollarla problemləri həll etməsinə kömək edən ən effektiv müalicə üsullarındandır".

Zorakılığın qarşısının alınması üçün ailə, məktəb, cəmiyyət və dövlət tərəfindən müştərək səylər göstərilməlidir. Pozitiv tərbiyə üsulları, hüquqi tədbirlər, sosial dəstək sistemləri və psixoloji yardımlar bu problemin həllində müüm rol oynayır. Zorakılıqla mübarizə yalnız fərdi səviyyədə deyil, eyni zamanda cəmiyyətin hər təbəqəsində əməkdaşlıq tələb edir. Unutmayaq ki, zorakılıq sükufta böyük

Ülkə XASPOLADOVA,
"Azərbaycan"